

QARABAĞIN DƏRMAN FLORASININ POTENSİAL İMKNANLARI

Najiba Mehdiyeva

AMEA-nin Botanika İnstitutu

Azərbaycanda xalq təbabəti ənənələrinin geniş yayıldığı və qədim tarixə malik bölgələrindən biri də Qarabağdır. Burada əşrlər boyu xalq tabibləri fəaliyyət göstərmiş və təbii üsullarla, ilk növbədə dərman bitkiləri vəsaitəsilə insanların müalicəsi ilə məşğul olmuşlar. Onların istifadə etdiyi dərman xüsusiyyətlə və ümumiyyətlə faydalı bitkilər barədə biza gəlib çatmış tarixi mənbələrdə kifayət qədər məlumatlar vardır.

Qarabağda xalq təbabətinin geniş yayılması buranın bitki aləminin zəngiliyindən irəli gəlir ki, bu xüsusatlı müasir elmi tədqiqatlarla da öz təsdiqini tapmışdır. Belə ki, mövcud ədəbiyyat mənbələrinin təhlili nəticəsində müəyyən edilmişdir ki, Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi (onlardan 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir) yayılmışdır ki, bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur. Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, Azərbaycanın “Qırmızı kitab”ına (2013) salınmış bitkilərdir. Tərkibindəki növlərin sayına görə ilk beşliyi – *Asteraceae* (58), *Lamiaceae* (39), *Rosaceae* (36), *Brassicaceae* (31), *Fabaceae* (28), *Apiaceae* (26) fəsilələri təşkil edir.

Qarabağda yayılmış dərman bitkilərinin bioloji aktivlik və müalicəvi xüsusiyyətlər spektri da kifayət qədər genişdir. Məsələn, bu bitkilərin 163 növü diuretik (*Carum carvi*, *Arctium lappa*, *Echium vulgare*, *Erysimum aureum*, *Juniperus oblonga*, *Melilotus albus*, *Rumex acetosa*, *Primula macrocalyx* və s.), 157-si antibakterial (*Acer campestre*, *Sanicula europaea*, *Artemisia scoparia*, *Inula aspera*, *Phlomis pungens*, *Sorbus boissieri* və s.), 138-i yarasağaldıcı (*Arum elongatum*, *Taraxacum officinale*, *Sympytum asperum*, *Dryopteris filix-mas*, *Salvia aethiopis*, *Papaver orientale*, *Aconitum orientale* və s.), 81-i büzüdürcü (*Cotinus coggygria*, *Cornus mas*, *Cephalaria gigantea*, *Draecephalum ruyschiana*, *Polygonum aviculare*və s.), 19-u antivirus (*Rhus coriaria*, *Lonicera caprifolium*, *Geranium sanguineum*, *Sambucus nigra* və s.) xüsusiyyətlərə malikdir.

Bu dərman bitkilərinin daha çox növü ürək-damar (81 – *Fumaria officinalis*, *Crocus species*, *Platanthera chlorantha*, *Melissa officinalis*, *Crataegus pentagyna*, *Rosa canina*, *Valeriana officinalis* və s.), mədə-bağırsaq (155 – *Laser trilobum*, *Achillea millefolium*, *Centaurea cyanus*, *Dianthus crinitus*, *Lathyrus sativus*, *Acinos arvensis*, *Frangula alnus*, *Sanguisorba officinalis*, *Physalis alkekengi* və s.), böyrək (55 – *Visnaga daucoides*, *Eremurus spectabilis*, *Nasturtium officinale*, *Juncus effusus*, *Setaria viridis*, *Persicaria maculata* və s.), qaraciyar (80 – *Artemisia vulgaris*, *Berberis densiflora*, *Thlaspi arvense*, *Glycyrrhiza glabra*, *Lamium album*, *Potentilla argentea*, *Veronica officinalis* və s.), dəri (149 – *Peucedanum ruthenicum*, *Ceterach officinarum*, *Aster ibericus*, *Pyrethrum coccineum*, *Corylus avellana*, *Agrostemma githago*, *Euphorbia iberica* və s.), diabet (35 – *Vaccinium myrtillus*, *Orchis purpurea*, *Fragaria vesca*, *Tilia platyphyllos*, *Cetraria islandica*, *Urtica pilulifera* və s.) və bir çox digər xəstəliklərin müalicəsində tətbiq edilir.

Bələliklə, təhlillər göstərir ki, Qarabağın florası bitki mənşəli dərman xammallının tədarükü və yeni dərman vasitələrinin işlənilib hazırlanması üçün böyük potensiala malikdir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, son 30 ilə yaxın bir dövrdə Qarabağ işğal altında olmuş və yalnız 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq qələbə nəticəsində düşməndən azad edilmişdir. İlkin vizual müşahidələr göstərir ki, Qarabağın təbiəti erməni barbarları tərəfindən və həşicosinə talan edilmiş, torpaqlar, meşələr, çəmənlər viran qoyulmuşdur. Bu gün botanik-alimlər qarşısında duran ən vacib vəzifələrdən biri Qarabağın bitki örtüyünün monitorinqinin aparılması və onun bərpası yollarının müəyyən edilməsidir. Azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra bu işlərə töxirə salınmadan başlamaq üçün hazırlıq işləri inidən aparulmalıdır.